

Bütün səmavi dinlərin ortaq bir xüsusiyyəti var. Tövhid əqidəsini qorumaq və ideal bir cəmiyyət yetişdirmək. Tövhid bir olan Allahı (c.c) tanıyıb, yalnız Ona ibadət etmək, ideal cəmiyyət isə; elmi, çağdaş, mədəni, mənəviyyətli, vicdanlı, vətəninini və millətini sevən və bu dəyərlər uğrunda canını belə verməyə hazır olan bir cəmiyyətdir. Bu yuxarıda qeyd etdiyimiz dəyərləri isə insan kiçik yaşlarında, əvvəlcə öz ailəsində qazanır. Ailə böyük bir cəmiyyətin nüvəsi və çeyirdəyidir. Böyük toplumlar elə bu kiçik çeyirdəkdən meydana gəlməkdədir.

Deməli, nüvəsi, mayası və çeyirdəyi sağlam olan bir toplum, daima sağlam, aktiv və dinamik olmaqla yanaşı müsbət xüsusiyyətləri də özündə cəm edəcəkdir. Bir toplumun formalaşmasında bir çox səbəbləri, məsələn; maarif, mədəniyyət, iqtisadiyyat, sənaye və idman kimi sahələri qeyd etmək olar. Ancaq biz burada daha çox dini-mənəvi dəyərlər üzərində durmağa çalışacağıq.

Hər zaman və hər yerdə səslənən bir ifadə var. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin təminatı gənclərimizdir. Bəs necə bir gənclik yetişdirməliyik ki, gələcəyimizi onlara əmanət edə bilək?

“Özünüzü v   ail   nizi at   sd   n qoruyun” (ət-Təhrim; 6) ayəsi nazil olanda, səhabələr Rəsulullahdan (s.ə.s) soruşurlar; *“Ya R   sulallah, biz Allahın   mr   rini yerin   yetirib, qadağalarından da ç   kinm   kl   özümüzü at   sd   n qoruya bil   rik. Amma ail   mizi v   uşaqlarımızı nec   qoruyaq?”*

Rəsulullah (s.ə.s) belə cavab verir: *“Allahın siz     mr etdik   rini siz d   onlara   mr edin, Allahın siz   qadağan etdiyini siz d   onlara qadağan edin”*. (Alusi;1 8-156)

Özünü düzəldə bilməyən insan başqalarını necə doğru yola gətirib ona gözəl tərbiyə verə bilər? Ailəmizə və uşaqlarımıza hər-hansı bir şeyi əmr və ya qadağan etmək üçün əvvəlcə özümüz ona əməl etməliyik. Allahın əmr və qadağalarına əhəmiyyət verməyən bir ailə başçısına ailəsi necə itaət edib onun dediklərinə əhəmiyyət verəcək? Düşündürücüdür...

Rəsulullah (s.ə.s) bir hədisində valideynlərin məsuliyyətinə diqqət çəkərək belə

Aqil   LIYEV /  Z N Z  V   AIL   NIZI AT   SD   N QORUYUN!

Yazan redaktor

06.06.13 08:32 - axırınıc  d yişiklikl r 18.06.13 11:52

buyurmuşdur: *“Hamınız  obansınız v   hamınız g dd y n zd   n cavabdehsiniz... Kişi ail   sinin  obanıdır v   s r s nd   n (ail   v   uşaqlarından) cavabdehdir. Qadın   rinin evinin  obanıdır v   s r s nd   n (evind   n) cavabdehdir.”* (Buxari, Vəsaya, 9)

Bir  oban d ş n n, o he  vaxt  z s r s n  qurda-quşa yem etm z, arkada qalan, axsaq, total heyvanlarını bel  diqq tl , s birl  izl y r ki, başqalarına yem olmasın. M hz valideynl r d   z  vladlarını s birl , t mkinl , hikm tl , g z l metodlarla t rbiy  etm lidir ki, sabah c miyy t arasına  ıxanda kimins  yemine  evrilm sinl r.

 ox t ecc bl d r, he  bir ata-ana ki ik vaxtlarında  vladını oda-ocağa yaxınlaşmağa qoymur, h r an keşiyini   kir, onun başına p rvan  kimi dolanır. Ancaq qız v  ya oğlan  vladı olsun, b y y b yetkinlik yaşına g linc , daha  ox qorunmağa ehtiyacı vark n, ki ik vaxtlarında g st rdikl ri diqq t v  qayğını onlara g st rmirl r. Bel c  d  o uşaq b z n yad  ns rl r t r find n t rbiy  olunmağa başılayır v   ox ciddi probleml r ortaya  ıxır.

Unutmayaq ki, ail miz v  usaqlarımız bizim  c n imtahan vasit si v  Allahın bir  man tdir. Bu haqda Uca Allah biz  bel  x b r verir:

“O mal v   oğullar, d nya h   yatının (m v   qq   ti) b   z   yidir.   b   di qalacaq saleh   m   ll   r is   , R   bbinin qatında m kafat baxımından v    mid bağlamaq  c n daha xeyirlidir.” ( l-K hf, 46)

“Ey iman ed   n l   r! Mallarınız v   uşaqlarınız sizi Allahı anmaqdan, zikr etm   kd   n uzaqlaşdırmasın. Kim bunu ed   rs   ziyanla uğrayanlardan olar.” ( l-M nafiqun, 9)